

Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən
əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin
FORMASI



AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MİQRASIYA XİDMƏTİ
STATE MIGRATION SERVICE OF THE REPUBLIC OF AZERBAIJAN

AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİSİNDƏ HAQQI ÖDƏNİLƏN
ƏMƏK FƏALİYYƏTİ İLƏ MƏŞĞUL OLMAQ ÜÇÜN

İŞ İCAZƏSİ
WORK PERMIT

FOR CARRYING OUT PAID LABOUR ACTIVITY WITHIN
THE TERRITORY OF THE REPUBLIC OF AZERBAIJAN

Seriya/Series II №0000000

İşə cəlb edilən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs:

Employed foreigner or stateless person:

Soyadı

Surname

Adı

Name

Doğum tarixi

Date of birth

Cinsi

Sex

Vətəndaşlığı

Citizenship

Sərhədkeçmə sənədinin seriya və nömrəsi

Series and number of border crossing document

Tutduğu vəzifə

Position

İş yerinin ünvanı

Working address

İşəgötürən:

Employer:

Hüquqi şəxs, xarici hüquqi şəxsin filial və nümayəndəliyinin/fiziki şəxsin adı

Name of juridical person, branch or representation of foreign juridical person/physical person

Fəaliyyət sahəsi

Activity area

VÖEN (qeyri-kommersiya hüquqi şəxsləri üçün qeydiyyat nömrəsi)

TIN (registration number of non-commercial juridical person)

Ünvanı

Address

QR - kod

Verildiği tarix

Date of issue

Etibarlıdır

Valid until